



Pozitiv, məqsədli, tələbkar, işini sevən cərrahdır. Düşünür ki, bu dünyada birinə deyile bilişək ən gözəl cümlə "səni sevirəm" deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik"dir. Çünkü bu iki cümlə xəstələrə xoşbəxtlik, həyat verir.

il əvvəl istər aradakı dil baryerinə, istərsə də təhsil və sehiyyə sistemindəki fərqlər görə müyyəyen çətinliklər olurdu. Təsəvvür edin, xəstədən anamnez topladığınız zaman, xəstə dialektlə danışır və ya hansısa bir bitkiye alərgiyası olduğunu deyir. Amma siz xəstəni başa düşməkdə çətinlik çəkirsiniz. Ya da, alman həmkarları hansısa bir müğənnidən, 10-15 il əvvəl baş vermiş tarixi hadisədən və yaxud da uşaqlıq vaxtı izlədikləri hansısa bir cizgi filmindən danişdiqləri zaman, səhbətdə aktiv iştirak etmək ele de asan olmurdu. Hazırda gün ərzində əksər hallarda 12-13 saat birləşdirməyimizə baxmayaraq, işdən kənar müzakirələrə ele də çox vaxt olmur.

- Alman dilini kursa getmədən öyrənmişiniz.

- Bəli, alman dilini Mannheimdə olarkən fərdi şəkilde, heç bir kursda iştirak etmədən öyrənmişim. Hazırkı kurslarının qiyməti çox baba olduğundan, elektron vəsatılrlar, youtube-da videolar izləyərək bir il ərzində dili öyrəndim və həkim işləmek üçün tələb edilən imtahanlardan uğurla kecdim. Mənəcə, hər işdə, eləcə də dil öyrənməkdə ən əsası, muntəzəm şəkildə hazırlanmışdır. Gün ərzində beşən 15 dəqiqəlik olsa belə, arada uzun fasilələr vermədən, hər gün məşğul olmaq lazımdır.

- Beynəlxalq elmi jurnallarda 4 elmi

ma qalib gəlməyə başladım və o da məndəki həvəsi görüb şahmat məktəbinə yaddırı. İlk müəllimlərim iki cavan qız idi. Bir neçə həftədən sonra onlara da qalib gəldim deyə, atam məni rayonunda tanınmış şahmat müəlli-mi Vilayet Quliyevin yanına göndərdi. Açıqı, onun da həmin vaxtı tələbələri çox idi, bir neçə dəfə xahiş-minnətdən sonra məni hazırlaşdırmağa razılaşmışdı. Atam həm o vaxt, həm də şahmat turnirlərində iştirakim üçün mənə çox dəstək olub. Bəzi ailələrdə, uşaq "3-4" alanda evdə müzakirəyə səbəb olurdu, mən bir həftə hansısa fəndən "5" alman-yanda sorğu-sual edirdilər ki, niyə qiymət almırıam. Anam da biologiya müəllimi olduğu üçün mənimlə həm biologiya, həm də digər fənlərlə bağlı məşğul olurdı. Amma bu tələbkarlıq yalnız təhsil barəsində olmayıb. Lap 5-6 yaşından getdiyim çox toyılarda mənə söz veriliirdi və mən C.Novruzun "Dünya" şeirini deyirdim. Düşnürəm bu, həmin dövrə mənim özgəvənimə müsbət təsir edib.

- "Bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm" deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik" deməkdir demisiniz.

- Hazırda çalışdığım klinika metastazlaşmış xərçəng xəstəlikləri üzrə Avropa mərkəzidən işləyən yeganə azərbaycanlı

- Yəqin ki, alman xəstələr ilə azərbaycanlı xəstələr arasında fərqlər çoxdur.

- Bizim xəstələr əməliyyatdan daha çox qorxular. Bir dəfə burda 18 yaşlı bir gəncə qaraciyəre və qarın divisoruna metastaz vermiş bağırsaq xərçəng diaqnozu qoymuşdu. Bu yaşda çox nadir rast gəlinən bir haldır. Uşaq bunu soyuqqanlılıqla qarşılayıb, bizlə müalicə yolları ilə bağlı ətraflı səhərbət edirdi. Amma bizdə yaşlı adama xərçəng diaqnozu qoysular, əməliyyat olunur, lakin yaxınları ondan xəstəliyinin xərçəng olduğunu gizlədirlər. Belə halda burda əreb xəstələrə de rastlaşmışam. Təbii ki, bunu nə bütün azərbaycanlılara, nə də almanlara aid etmek olar.

Mənəcə, digər fərqlərdən biri de transplantaşıya, yeni orqan köçürmə ilə bağlıdır. Biz burada orqanları əsasən beyin ölümü gerçəkləşmiş insanlardan götürüb, onların heç tanımadiği insanlara köçürüük. Qohumdan qohuma orqan köçürmə bize nisbətən çox az olur. Amma bizdə dayı gelir ki, "buyur, bacıoğlu, böyük", bibi qardaşı qızına "bibin qurban, götür, qaraciyər". Həyatda ikən, özü də əməliyyat riskinə girir, qaraciyərini, böyüryini verir, amma ölükdən sonra orqanlarının bağışlanması qeyriyyən redd edir. Almanlar da isə bunun təsindərdir.

- Sizcə, səbəb nədir?

- Qohumların bir-birinə orqan bağışlamasının səbəbi, onlarda ailə bağlarının bizi-dək kimi güclü olmamasıdır. Onların beyin ölümü gerçəkləşdikdən sonra orqanlarını bağışlaması isə mənəcə, bu baredə də çox məlumatlı olmalarına görədir. Digər səbəb də bizdə ölüün müqəddəsliyidir. Biz ölüün narahat etməkdən dərhal çox qorxur, nəinki dirini. Yeni diri olduğumuz halda orqanımız bölüşməkdən çəkinmirik, lakin ölü toxunulmazdır.

- Pozitiv həkimsiniz. Sizcə, yaxşı cərrah neçə olmalıdır?

- Yaxşı cərrah ilk növbədə, ne vaxt əməliyyata ehtiyac olmadığını bilen cərrahdır. Eyni zamanda, yaxşı cərrah yaxşı əməliyyat edə bilən, əməliyyatdan sonra əmələ gələ biləcək komplikasiyaları düzgün idarə edə biləndir.

- İşləriniz yolunda getməyəndə özünü-z nəca motivasiya edirsiniz?

- Konkret bir formulum yoxdur. Məni motivasiya edən uğurlarımdır. Uğur olaraq ilk gördüğüm isə, qazandığım dostlarımdır. Gözəl, mərd, sədəqətli dostların olması və onların da mənə dəst bilməsi en böyük motivasiyadır. Onlardan böyük uğur yoxdur. Həyatda nəyi itirsem de biliyəm ki dostlarım var.

- Sizcə, uğurun sırrı nədir?

- Ümumiyyətlə, uğur özü nədir? Sevdiyin şəxsle evlənib, xoşbəxt ola bilmək də uğurdur, sevdiyin işlə məşğul olub müyyəyen nai-liyyət əldə etmək də. Qıscası, uğur qarşıya qoylan məqsədə çatmadır. Altıncı sinifdə oxuyarken, Bakıda şahmat turnirində 8-ci turda turnirin birincisi ilə oynamalı idim. İlk 7 yərin sahibi Rusiyaya, beynəlxalq olimpiadaya gedəcəkdir. Mən heç-heçə edəcəyim fəqirdə o turnirdə iştirak edə bilərdim, rəqibim isə oynadığı bütün rəqiblərinə qalib gəlməşdi və dolayısı ilə növbəti turlarda uduza belə, vəsiqəni təmin etmişdi. Buna görə mənim müəllimim onun müəllimindən rəqibin mənimlə heç-heçə etməyini xahiş etmişdi. Onda da mənə göstərib, demisdilər ki, bu balaca uşaq kimdir ki, onunla da heç-heçə edilsin. Çox pərt olmuşdum. Amma artıq qarşımıda başqa bir məqsəd vardi. Oyunu bütün gücümüz qoymur, rəqibim sehv etmirməsə, 19-cu gedidişə özü mənə heç-heçə təklif etdi. Ona görə də mənəcə, uğur əldə etməyin əsas şartlarından biri prinsipiallıqdır. Təcrübəmdən deyə bilərem ki, mənə prinsipial şəkildə qalib gəlmək istəyən, amma 15-ci gedidişə mat olanlar da az olmayıb. Ya da mənə var gücü-mü qoymağımı rəğmən qalib gələnlər. Ona görə də, digər əsas məsələ insanın qarşısında oyuqdu məqsədə çatmağa potensialı, qabiliyyəti olmalıdır. Ümumiyyətlə, insan özüne bu suali verməlidir: menim məqsədim nədir? Bu sualın cavabı sizin sonda çatacağınızı nöqtəni göstərir. Misal üçün mən A nöqtəsindən B nöqtəsinə getməyi qarşıma məqsəd qoymuram. Növbəti "nece" sualıdır. Bu yolu 10 saatda, 10 güne də getmək olar. Ona görə məqsəde necə çatmalı olduğunu da bilmek mütləqdir. Və son olaraq, "niyə" suali. Çünkü, yolda çətinliklərle qarşılaşıığınızda zaman bu sualın cavabı sizin qətiyyətinizi müyyən edəcək.

Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı

Uğur Ağamaliyev: "İnsan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır"

Aygün ƏZİZ

Müsahibimiz Almaniyadan ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı Uğur Ağamaliyevdir.

28 yaşlı var. Füzuli rayonunun Aşağı Vey-selli kəndindən anadan olub və Beyləqan şəhərində böyük. Ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində alıb. 2014-cü ilde universiteti bitirdikdən sonra Almaniyadan Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Klinikasında doktorantura təhsilinə başlayır. Müsahibimiz orada elmi tədqiqatlarını yekunlaşdıraraq, Almaniyadan ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında assistent həkim kimi işləyir. Həmsəhəbetim burada çalışan bir neçə xarici həkimden biri və yeganə azərbaycanlıdır. Bu müddət ərzində onun beynəlxalq jurnallarda 4 elmi məqələsi de çap olunub.

- **Uğur bəy, həkimlik peşəsi təsadüfi seçilmir. Nə üçün həkim olmaq istədiniz?**

- 5-6-ci sinifdən etibarən həkim olmaq istəyirdim. O vaxt həm də peşəkar şəkildə şahmatla məşğul olurdum. Amma sonda tibbi seçimlər. Açıqı, hazırlıq vaxtı həkim olmaqdan dənə, bir məqsəd kimi on planda 4-5 qrupa hazırlaşmaq və 600-dən çox bal toplamaq dayanırdı. Çünkü həkimliyin yolu da elə buradan keçirdi. İndi də, abituriyentlərdən soruşulan ilk sual "hansı sahəyə maraqlın var?" deyil, "neçənci qrupa hazırlanırsan?" olur. Mənədə də elə idi. Məqsədime çatdım. 601 bal toplayaraq ATU-ya qəbul oldum və eynimdə ağ xalat universitetin qarşısında da-yandım.

- **Çalışığınız klinikada yeganə azərbaycanlısınız. Başqa bir ölkədə tək olmaq necə hissdir?**

- Bütün klinikada təxminən 40-a yaxın asistent həkim işləyir. Onlar arasında Almaniyadan kəndən doğulub-böyüyen, tibb təhsili-ni burada almayan tək mənəm. Düşnürəm ki, kliniki təcrübəm və indiyədək nəşr edilən elmi məqələlərim onlara mənim aramadığı böyük bir uçurumun qarşısını alır. Amma 2-3

məqələniz çap edilib. Bəs elmi tədqiqat apar- diğiniz müddətdə hansı çətinliklərə qarşı- laşmışınız?

- Mannheimda tədqiqat qrupunun apardığı elmi layihəyə qoşuldum. Azərbaycanda olduğum müddət ərzində elmi tədqiqatla məşğul olmadığımdan, burada hər şey mənim üçün yeni idi. Bundan əlavə, o vaxt mənə verilən elmi layihədən də, bele desək "gözə su içmirdi". Layihənin ortaya qoymuş sual və tədqiqat müddətində aldığım nəticələr məni qane etmirdi deyə, elmi rəhberimlə dəfələrlə müzakirələr edirdim. Amma, görünür, təcrübəsiz olduğandan, mənə sadəcə, tədqiqata davam etməyi məsləhət görürdülər. Təxminən 8-9 ay sonra bütün nəticələri müzakirə edəndə aydın oldu ki, doğrudan da ürəkaçan deyil. Sonda hamı tədqiqatlar üçün çəkilən xərçənə görə təessüfləndi. Halbuki, mən bəzən gecə saatlarına qədər laboratoriyyada tədqiqatlar aparır, zamanımın böyük hissəsini buna xərçəyirdim. Daha sonra özüm elmi ədəbiyyatı araşdıraraq ortaya elmi bir sual qoymur və o haqda yeni bir layihəyə başladım. Və düzənliyə deyim ki, elmi işlərim içinde en uğurluslu da o oldu. Həmin mövzuya haqqda "Avropa Cərrahiyyə Tədqiqatı" jurnalında elmi məqələm dərc olundu. O hadisədən sonra əmin oldum ki, elmi işdə insanın öz təşəbbüskarlığı böyük rol oyanır, nəinki robot kimi sənə tapşırılan tapşırıqları yerinə yetirmək. Mənəcə, insan məşğul olduğu hər işdə təşəbbüskarlığı gösterməli və başqalarından asılı olmaqdan yayınmalıdır.

- **Həkimlik təcrübənizdə unutmadığınız, təsirləndiyiniz hansıa nüans olub-mu?**

- Bizdə palatada en az 30 xəstə olur. Əgər onların hamisindən təsirlənək, onda işləye bilmərik. Amma maraqlı nüanslar çox olur. Bir dəfə gecə növbəsində ikən tibb bacıları çağırıldılar ki, 96 yaşlı qadın xəstəmiz həkimlə dənişməq istəyir. Otağa girib, salam verəndə iki eli ile elimi tutub ürəyinə aparıb dedi ki, "həkim, mənə kömək edin. Görürsün, 96 yaşım olsa da, ağlım hələ başımdır, xahiş edirəm mənə kömək edin, yaşamaq isteyirəm". Amma bizdə 60 yaşlı ürəyi ağriyan birinə "get, müayine ol" deyirəm, deyirlər, yaşım onuz da keçib, Allahın verdiyi ömürdür və s.



zidir. Ona görə də ağırlaşmış xərçəng xəstələrimiz çox olur. Onu deyim ki, bu xəstələr, xüsusi qadınlar, ünsiyyət zamanı əksər hallarda ağılayırlar. Ya da, əməliyyatdan sonra xəstə soruşur ki, "həkim, nə düşünürsünüz? Nəvərlərimdən daha 5-10 il keçirə biləcəyəm-mi?". Təbii ki, "yox" demirik. Yalandan "hə, elbət" demək olmaz. Bu cavab bizim üçün gündəlik işin arasında iki kəlmədir, amma xəstələr üçün, bir həyatdır.

- **Həkimlik təcrübənizdə unutmadığınız, təsirləndiyiniz hansıa nüans olub-mu?**

- Bizdə palatada en az 30 xəstə olur. Əgər onların hamisindən təsirlənək, onda işləye bilmərik. Amma maraqlı nüanslar çox olur. Bir dəfə gecə növbəsində ikən tibb bacıları çağırıldılar ki, 96 yaşlı qadın xəstəmiz həkimlə dənişməq istəyir. Otağa girib, salam verəndə iki eli ile elimi tutub ürəyinə aparıb dedi ki, "həkim, mənə kömək edin. Görürsün, 96 yaşım olsa da, ağlım hələ başımdır, xahiş edirəm mənə kömək edin, yaşamaq isteyirəm". Amma bizdə 60 yaşlı ürəyi ağriyan birinə "get, müayine ol" deyirəm, deyirlər, yaşım onuz da keçib, Allahın verdiyi ömürdür və s.